

KİVDF
Layihənin istiqaməti:
“İctimai və dövlət maraqlarının müdafiəsi”

Həyatda rəqəmlərin də düşər-düşməzi olur. Onun da ömür payına “məşhur” 37 rəqəmi düşüb. 22 il əvvəl qızıl payızın xəzəl çəçində - oktyabr ayının 26-da dünyasını dəyişib. İti qələmi, kəsərlə sözü və şirin xatirələr yaddaşlarda qalıb.

İstedadlı qələm sahibi, tələbəlik dostum Mirzə Əsgərov haqqında keçmiş zamanda danışmaq mənə xüsusişə ağırdır. Bizi 1970-ci illərin qaynar tələbəlik həyatı, mətbuata sonsuz həvəs birləşdirmişdi. Demək olar ki, her gün görüşürdü. O vaxt işlədiyim Bakı Dövlət Universitetinin çıxırıqlı qəzetinin redaksiyasında, telebə yataqxanasında qayğılarımızı bölüşür, tələbəlik illerinin xoş günlərini yaşayırıq.

Mirzə də mənim kimi kənd mühitində, zəhmətkəş bir ailədə böyümüdü. Qədim Naxçıvanın Ordubad rayonunun Aşağı Aza kəndində dünyaya göz açmışdı. Atası Qəhrəman kişi halal, əməkçi insan idi. Mirzə də uşaqlıqdan zehmetə alışmışdı. Orta məktəbi bitirib təsərrüfatda işləmiş, ordu sıralarında xidmət etdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuşdu.

Jurnalist peşəsinə böyük marağı, məhbəbəti vardı. Tələbə heyati, ali məktəb yenilikləri barədə yazıları universitet qəzetində, “Azerbaycan gəncləri”, “Sovet kəndi” və digər qəzetlərdə müntəzəm çap olunurdu. İmzası oxuculara yaxşı tanış idi. Mirzə artıq III kursda oxuyarken universitetin çıxırıqlı qəzetində eədebi işçi vəzifəsində çalışırdı.

Azerbaycan Dövlət Universitetini (indiki BDU), Bakı Sosial idarəetmə və Politologiya İnstitutunu (Azerbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəciliğ Akademiyası), Azerbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunu, Moskva şəhərində Mətbuat İşçiləri üçün Ümumittifaq İxtisasartırma Kursunu “Jurnalist sənətkarlığı” üzrə bitirmişdi.

1983-cü ildə Bakı Dərin Dəniz Özülləri zavodunun “Xəzər-Kaspi” qəzetinə baş redaktor təyin olundu. O illərdə da Bakının rəyonlarında qəzet çıxmirdi. Mirzənin peşəkarlığı, işgüzarlığı sayesində “Xəzər-Kaspi” Qaradağ rayon qəzeti kimi tanınmış, böyük nüfuz qazanmışdı.

Mirzə 1987-ci ildən taleyini Azərinform (AZERTAC-red) bağlamışdır. AZERTAC-in Muğan bölgəsi, Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri olmuşdur.

Mirzə Əsgərovun jurnalist taleyi onda getirmişdi ki, Naxçıvanda xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasetçi, milli mətbuatımızın himayədarı Heydər Əliyevin rəhbərliyi altında işləmiş, qədim yurdun informasiya blokadalarından çıxarılmasında əsl fədakarlıq, qətiyyət və peşəkarlıq nümayiş etdirmişdir.

Ösindle Heydər Əliyevin Naxçıvana qayıdışı təkcə Naxçıvanın deyil, Azerbaycanın xilası demek idi. Ulu öndər çox qısa vaxtda Naxçıvanda böyük tarixi qərarlarla imza atdı. 1990-ci il noyabrın 17-də Naxçıvan Ali Məclisi Heydər Əliyevin sadrılığı Muxtar Respublikanın adının dəyişdirilməsi, dövlət rəmzləri və dövlət hakimiyəti orqanı haqqında çox mühüm qərarlar qəbul etdi. Azerbaycan Demokratik Respublikasının üçüncü bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Milli bayrağımız ilk dəfə 70 ildən sonra qədim Naxçıvanda əzəmətlə dalgalanmağa başladı.

Naxçıvanda baş verən inqilabi hadisələr, yeniliklər Azerbaycan rəhbərliyi tərəfindən qısqanlıqla qarşılıqlıydı. Heydər Əliyev haqqında qərəzli ve sifarişli meqalələr yazılır, Muxtar Respublikası ilə bağlı həqiqətlər ölkə daxilində və xaricdə məqsədli şəkilde gizləndirildi. Azerbaycanın rəsmi qəzetləri, televiziya, radio və AZERTAC bu barədə susur, heç bir məlumat verilmirdi. Naxçıvan sözün əsl mənasında informasiya blokadasında sağayırdı.

Mirzə Əsgərov belə çətin, mürkəkəb ic-timai-siyasi şəraitdə AZERTACın Naxçıvan müxbiri kimi fəaliyyət göstəridi. Ümummilli

Peşəkar jurnalist, sədaqətli insan


Mirzə Əsgərov indi də xoş xatirələrlə anılır

Liderlər tez-tez görüşür, yaranmış problemlər barədə ona məlumat verir, məsləhətlər alırlar. Muxtar Respublikanın informasiya blokdasından çıxartmaq məqsədilə 1992-ci ilde onumümmilli liderin teşəbbüsü və xeyir-duası ilə Mirzə Əsgərov “Real” informasiya agentliyini və “Naxçıvan” qəzetini təsis etdi.

1992-ci ilin oktyabr ayının 9-da “Naxçıvan” qəzeti Ulu öndərin qayğısı sayəsində işiq üzü gördü. Qəzət qısa vaxtda geniş oxucu kütləsinin məhəbbətini qazanır və böyük tirajla çap olunur. Siyasi nankorlar, bədxahlar tərəfindən qəzətin Bakıdakı və Naxçıvandakı redaksiyalara defələrlə hü-

Dünyasını dəyişdikdən sonra **Ümum-milli lider Heydər Əliyev çıxışlarının birin-de onun haqqında deməsidir:** “Bir gün mənim yanına bir cavan oğlan geldi. Mən ona görmək istədiyi işlərin çox çətin olduğunu dedim, amma o, öz işinin öhdəsindən layiqində gəldi. Digər jurnalistlərə də Mirzə Əsgərov kimi əqidəli, peşəsinə sədaqətli, qə-ləməni uca tutmağı tövsiyə edirəm. Allah rəhmət eləsin!”

Bakı Dövlət Universitetinin jurnalistik fakültəsinin baş müəllimi **Ağamusa Zeynalov** Mirzənin cəsəreti, peşəkarlığı barədə səhəbat açır:



cumlar olur. Baş redaktor Mirzə Əsgərovun və yaradıcı kollektivin təqiblərə, təhqirlərə məruz qalmasına baxmayaraq, kollektiv çəkinmədən, qorxmadan öz işini görür.

Mirzə Əsgərovun Naxçıvandakı fəaliyəti təkcə jurnalistica ilə məhdudlaşmır. O, Muxtar Respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edirdi. O, 1992-ci il oktyabr ayının 16-də Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu hakimiyət uğrunda mübarizəyə çağırıb. 1991-ərəb biri idi.

Mirzə Əsgərov Yeni Azerbaycan Partiyasının ilk üzvlərindən biri və fəal təessüb-keşi kimi Muxtar Respublikanın rayonlarını, kəndlərini, gəzir, partiyanın təsis yığıncaqlarının keçirilməsində, ilk təşkilatların yaradılmasında yaxından iştirak edirdi. Çoxlu təzyiqlərə baxmayaraq, yoldan, əqidəsindən dönmür, ulu öndərin tapşırıqlarını sədaqətə, yüksək məsuliyyətlə icra edirdi.

O çətin, məsəqətli günləri **oğlu Araz** bəlle xatırlayır:

- Evinizə tənimadiğimiz adamlardan çoxlu zənglər gəlirdi. Cəbhəçilər atama təzyiqli göstərir, hədə-qorxu gelir, hətta onu öldürəcəklərini deyirdilər. Dəfələrlə iş yerinə - “Naxçıvan” qəzetinin redaksiyasına başqın edərək ölmələr hedələmişdilər. YAP-in ərazilə təşkilatının birinin təsis yığıncağında atama və onuna gelən nümayəndəyə sui-qəsd həzirlamış, yalnız yaxın qohumların köməyilə onlar təcili yardım maşınınında gizli şəkildə həmin yerden uzaqlaşdırılmışdır.

O dövrda Naxçıvanda əhalinin vəziyyəti son derəcə ağır idi. İşiq, qaz, istilik yox idi, camaat maddi cəhətdən korluq çəkirdi. Qəzətin çapı, informasiya agentliyinin yaradılması üçün vesait tapılmırdı. Dünyanın nüfuzlu informasiya agentliklərini Naxçıvana dəvet etmək, “Naxçıvan” qəzetini 150 min tirajla çap etmək, təbliğat işlərini yüksək peşəkarlıqla aparmaq asan iş deyildi. Mirzə Əsgərov Ulu öndərin yüksək diqqət və gündəlik qayğısı sayəsində bütün bu işlərin öhdəsində bacarıqla gəlirdi.

- Mirzə Əsgərovu tələbəlik illerində tanıyırımdır. Redaksiya ilə müntəzəm əlaqə saxlayır, müxtəlif mövzularda maraqlı yazılar çıxış edirdi. Jurnalist peşəsinin vurğunu id. Onun istedadını, bacarığını, qabiliyyətini nəzəre alıb ədəbi işçi vəzifəsinə işə qəbul etdi. Qısa vaxtda etimadi doğruldu. Universitet kollektivi arasında cəsəretli, fəal, işgəzar müxbir kimi tanındı.

1980-ci illərin axırlarında başlanan azadlıq hərəkatında da fəal iştirak edirdi. Dehşətli 20 Yanvar faciəsinin şahidi olmuşdu. Sovet ordusunun vəhşi qətləməndən möhək hiddətlənmədi. Azerbaycanın müstəqiliyi, suverenliyi yolunda canını qurban verməyə hazır idi. Mirzə çox əqidəli, sədaqətli, vətənpərvər bir insan idi.

Mirzənin ailəsinə yaxından tanıyırdım. Toyunda olmuşdum. Gözəl ailəsi, iki balası vardır. Araz adını çox sevirdi. Elə oğlum Araz adını da öz övladına qoydu. İndi oğlu Araz Əsgərov Respublika Məqrasiya Xidmətində işləyir. Mirzənin qızı Aygün isə atasının yolunu seçdi. BDU-nun jurnalistica fakültəsi bitirib. Bir vaxtlar atasının işlədiyi AZERTAC-in İspaniyadakı xüsusi müxbiri idir.

Mirzə çox istiqanlı, ailecanlı idi. Övladlarını çox istəyirdi. Heyf ki, balalarının xoş günlərinin, nəvelərinin, xüsusun, Arazın ona adaş olan oğlunun sevincini, şılaqlığını görəmək ona qismət olmadı. Ömrünün ən parlaq, yaradıcılığının mehsuldalar dövründə dəyənişdi. Mirzəni çox böyük perspektiv gözləyirdi. Qəfil ölüm bütün arzularını yarımcıq qoydu.

Respublikanın tanınmış, nüfuzlu jurnalistlərindən biri, iki dəfə respublikanın əməkdar mədəniyyət işçisi adına layiq görülmüş **Şakir Yaqubov** yaxın dostu, həmkarı barədə “Səhər” qəzetinin 28 oktyabr 1993-cü il tarixli sayında yazır:

“...İki ay qabaq “Real” informasiya agentliyinin “Səhər”le yaradıcılıq əməkdaşlığının perspektivlərini birlikdə müzakirə edirdik.

...İki heftə qabaq həmkarları, əzizləri, dostları ilə “Naxçıvan” qəzetinin yubiley

şənliyini keçirirdi.

...İki gün əvvəl toyda olmuşdu...

“Real” informasiya agentliyinin direktoru, “Qızıl qələm” mükafatı laureati Mirzə Əsgərov - gülerüz, zarafatlı, xoşlılıq, daim harasa tələsən, narhat görünən həmkarıımız daha aramızda yoxdur!

Bu gün Mirzədən yalnız və yalnız əzizlərin, dost və tanışlarının qəlbini yandırıb-yaxan xatirələr qalıb!

Ölüm həqiqətən qasha göz arasındaydı. Ölüm həqiqətən bir belə yaxın, naghani olurmuş!

...Sanki həyat yenice üzüne gülməyə başlayı, çətinliklərin ömrünün başa çatacağına inamı təzə-təzə yaranırdı. Naxçıvanın Bakıda qaydısının ilk çağlarında metbuat konfranslarının birində Heydər Əliyevin “Çox uzun suallar verirən. Mirzə!”-dəyə ərkəyana müraciət etdiyi M.Əsgərov da gözəl anlayırdı ki, “qalmaz, belə qalmaz dünəyə!..” Lakin...

37 yaş nadir ki?! Bizim şəraitdə heç 40 yaşılların da hamisini eli çörəyə çatmır. Mirzənin əli çörəyə təzə-təzə çatmışdı. Bakıda evi, gözəl ailəsi, güllüzlü balaları, sevimli işi... Daha heç nə yaza bilmirəm. Heyf səndən, Mirzə Əsgərov!...”

“Xalq qəzeti”nın əməkdaşı, respublikanın əməkdar jurnalisti **Namiq Əhmədov** yaxın dostu barədə kövrək xatirələrini dile gətirir:

- Danışmağa çox çətinlik çəkirmə. Mirzə haqqında o qəder deyiləsi sözlər, xatirələr var ki... Çox səriştəli, bacarıqlı, sədaqətli, əvəzsiz bir insan idi. Teşkilatçı kimi fenomen qabiliyətə malik idi.

Yadimdadır, BDU-nu bitirdikdən sonra Bakı Dərin Dəniz Özülləri Zavodunun çıxırıqlı qəzetinin baş redaktoru işləyirdi. Tələbə yoldaşları zarafatla deyirdilər ki, Mirzə Əsgərov Qaradağı fəth edib. Çünkü, “Xəzər-Kaspi” qəzeti Qaradağ rayonunun qəzeti səviyyəsinə qaldırılmışdı. Rayonun birinci katibini onun xətriçi çox istəyirdi. Mirzənin sözü hər yerde keçirdi. Onun üçün açılmaq qapı yox idi. Hansı işi tapşırısaydın, yüksək səviyyədə icra edərdi.

Mirzə sonra AZERTAC-da işə düzəldi. Muğan zonası üzrə müxbir işlədi. Naxçıvanın ən gərgin vaxtlarında AZERTAC-in Muxtar Respublika üzrə müxbiri təyin olundu.

Ümummilli lider Naxçıvan Ali Məclisinin sədri olunda mətbuatla əlaqədar məsələləri Mirzəyə tapşırılmışdı. Ona inanır, etmadı bəsleyirdi.

Dostumuz gözəl arzularla yaşıyır, sabahda böyük ümidi baxırırdı. Heyf, ecal aman vermedi. Səmimi, sədaqətli, xeyrixah, ezip dostumuzu, peşəkar bir jurnalisti vaxtsız itiridik”.

Mirzə Əsgərov milli mətbuatımızda istedadlı, zəhmətkəş, cəsarətli jurnalist kimi iz qoymuşdur. Mətbuat sahəsində xidmətləri “Həsən bəy Zərdab”, “Dan Ulduzu”, “Qızıl qələm” mükafatlarına layiq görülmüşdür.

Yaşasayıdı daha böyük mükafatlar alacaq, sanballı yazıları, yeni kitabları ilə öz oxucularını sevindirəcəkdi.

Təessüf ki, mənəli, yaradıcı bir ömür yarımçıq qaldı. İti qələmi, sözü dəsusdu. Mirzə Əsgərov imzası isə yaddaşlara əbədi köçdü.

Qarşidan istedadlı, cəfəkəş həmkarımıza 60 illik yubileyi yaxınlaşır. Mirzə Əsgərovun adını ebədiləşdirmek, Bakı şəhərində və doğulub boyra-başa çatdığı doğma Naxçıvan yubiley tədbirləri keçirmək 140 yaşlı milli mətbuatımıza dəyərlə töhfə olardı.

Əlisəfa Həsənov

**Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İformasiya
Vasitələrinin İnkışafına Dövlət
Dəstəyi Fondu**un maliyyəsi
əsasında hazırlanıb.